

Oumru SƏHİRİYAR

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu

Türk xalqları folkloru şöbəsi

e-mail: nevayi-qumru@rambler.ru

ORCID: <https://orcid.org/0000-0001-6130-7063>

<https://doi.org/10.59849/2309-7922.2024.2.91>

**“QIRX BATIR” DASTAN SİLSİLƏSİNİN İKİ SÖYLƏYİCİSİ:
SIBIRA JIRAV VƏ MURİN JIRAV**

Xülasə

“Qırx batır” silsiləsinə daxil olan dastanlar XX əsrin müxtəlif jirav-söyləyicilərinin repertuarına daxil edilmişdir. Məlumdur ki, silsilənin əsas söyləyiciləri Sibira jirav və Murin jiravdır. Abil jirav, Nurim jirav, Nurtuqan jirav, Aysa jirav (Aysa Baytabin) və başqa jirav-söyləyicilər “Qırx batır” silsiləsinə daxil olan dastanları öz repertuarlarına daxil etsələr də, onların hamısını bir yerdə oxuyan jirav yoxdur.

Silsiləyə daxil olan çoxlu dastan söyləyiciləri olsa da, onların arasında yalnız Sibira jirav və Murin jirav diqqəti cəlb edir. Belə ki, silsiləyə daxil olan dastanların əsas personajları arasında adı çəkilən Sibira jirav buraya daxil edilən bütün dastanlarda müdrik qoca və uzaqgörən bir insan kimi göstərilir. O, həm də jiravların əcda-dıdır. Murin jirav bu silsiləyə daxil olan dastanların əksəriyyətinin söyləyicisidir.

Açar sözlər: jirav, söyləyici, Qırx batır, Sibira jirav, Murin jirav

Gumru SHAHRIYAR

**TWO STORYTELLERS OF THE EPIC CYCLIZATION "FORTY
BATYRS": SYBYRA GIRAF AND MURIN GIRAF**

Summary

The epics included in the “Forty Heroes” (Qirkh Batyr) cyclization are recorded in the repertoire of various Zhirav-storytellers of the XXth century. It is known that the main storytellers (narrators) of the cyclization are Sybyra and Muryn Zhirav. Although Abil Zhirav, Nurim Zhirav, Nurtugan Zhirav, Aysa Zhirav (Aysa Baytabin) and other Zhirav-storytellers include in their repertoire the epics included in the cyclization “Forty Batyrs”, there is no Zhirav who sings them all together.

Although there are many saga-tellers included in the cyclization, only Sybyra and Muryn Zhirav attract attention among them. Thus, Sypyra the Zhirav, who is mentioned among the main characters of the epics included in the cyclization, is shown in all the epics included here as a wise old man and a far-sighted person. It is also the ancestor of Zhiraves. Muryn Zhirav is the narrator of most of the epics included in this cyclization.

Key words: Zhirav, storyteller, “Forty Heroes” (Qirkh Batyr), Sybyra Zhirav, Murin Zhirav.

Гумру ШАХРИЯР

**ДВА СКАЗИТЕЛЬЯ ЭПИЧНОЙ ЦИКЛИЗАЦИИ «СОРОК
БАТЫРОВ»: СЫБЫРА ЖИРАФ И МУРИН ЖИРАФ**

Резюме

Эпосы, вошедшие в циклизацию «Сорок героев», зафиксированы в репертуаре различных жираф-сказителей XX века. Известно, что главными рассказчиками (сказителями) циклизация являются Сыбыра и Мурын жираф. отя Абиль джирав, Нурим жирав, Нурутган жирав, Айса жирав (Айса Байтабин) и другие жирав-сказители включают в свой репертуар эпосы, включенные в циклизацию «Сорок батыров», нет жирафа, который поет их все вместе.

Хотя сказителей саг, вошедших в циклизацию, немало, внимание среди них привлекают лишь Сыбыра и Мурын жирав. Так, Сыбыра жираф, который упоминается в числе главных героев вошедших в циклизацию эпосов, во всех вошедших сюда эпосах показан мудрым стариком и дальновидным человеком. Это также предок жирафов. Мурын жирав – сказитель большинства эпосов, вошедших в этот циклизацию.

Ключевые слова: жирав, сказитель, Сорок Батыр, Сыбыра жирав, Мурын жирав.

“Qırx batır” silsiləsi Krimdan Altay dağlarına qədər geniş ərazidə məskunlaşan xalqlar arasında XIV-XVII əsrlərdə yayılan tarixi-ədəbi salnamədir. Bu silsiləni, eyni zamanda orta əsrlərin tarix səhnəsini poetik dillə ifadə edən qəhrəmanlıq dastanlarının bir yerə toplandığı zəncirvari həlqədir desək, yanılmarıq. Bu, bir növ, şəcərəni xatırladır. Bu silsilə XIX əsrənə sonrakı dövrlərdə formalışdır. Bu silsiləyə daxil olan əsərlərin hər biri Krimda, Manqışlaqda, Qazaxistanda, ümumiyyətlə, Orta Asiyada uzun əsrlər əvvəl baş vermiş tarixi hadisələri tərənnüm edir.

Mənbələr silsilənin “əsas söyləyicilərinin Sıpira (Edigey və Toxtamış zamanında yaşayan jırv), Abıl, Nurım və Murın jırv” (19) “Atırv, qaraqalpaq, türkmən bölgəsində Murın jırv ilə eyni dövrdə yaşayan Musa, Sügir, Ömir, Aytkul, Ötkelbay ilə Düysenbay kimi jırçı”ların (1, s. 100; 8, s. 238) olduğunu göstərmələrinə baxmayaraq, biz Sıbirə jırv və Murın Sengirbekulinin üzərində dayanmayı məqsədəyən hesab edirik. Çünkü bu jırv-söyləyicilərin ifasında Qırx batır silsiləsini tam hesab etmək olar.

Sıbirə jırv

Əvvəla onu qeyd edək ki, “jırau türk xalqları arasında geniş yayılmış personajdır. O, adı söyləyici deyil, müdrik və ideoloq, müğənni-döyüşçü, insanları ali ideallara səsləyəndir. Söyləyicilər hər zaman xalqın arasından seçilir. Hər dövrün öz söyləyicisi var... Onlar obrazlı dillə, daha çox poetik və musiqili formada mistik, real hadisələri və xalqın tarixi təcrübəsini rəvayət edirdilər” (9, s. 189). Sıbirə jırv da xarakterinə görə, yuxarıda sadalananların prototipidir.

İdil tatarlarında dastan söyləyiciləri yırav-çıçenlərdən bəhs edən R.Sulti Sıbıra yıravın da adını çəkərək yazar ki, “Subra yırav (Sıbıra – Q.Ş.), Ciren Çičen kimi bir çox yırav-çıçen türk boyları üçün ortaqdırular və onların nə zaman, harada yaşadıqları məlum deyildir” (6, s. 91). Buna baxmayaraq, Sıbıra yıravın həyatı haqqında səhih də olsa, məlumat mövcuddur.

Surqaltayuli Sıbıra jırv “Toxtamış xan zamanında yaşamışdır. Manqıstav ilə Yayık sahillərində, Saraycukda yaşamasına baxmayaraq, İdildən Dona qədər, Aralıq dənizi ilə Xəzər arasında Krim, Qafqaz bölgələrində yayılan qıpçaqlar arasında adı əfsanəyə çevrilən jırvlardan biridir” (4, s. 18). Özündən sonra gələn jırvlar onu ustad hesab edirlər. Ümumiyyətlə, oğuz türkləri üçün Dədə Qorqud kimdir, qıpçaq türkləri üçün də Sıbıra jırv odur. Dastanların eksəriyyətində Sıbıra jırv “yüz səksən yaşınacan / Azi dişləri tökülen” (7, s. 89) qoca kimi təsvir olunur. Və yaxud başqa bir mətndə “onun üç yüz altmış yaşı var, dişləri də laxlayır, zehni isə açıqdır. O, başına samur dərisindən papaq qoyur” (16, s. 61). Tatarlar arasından toplanan epik mətnlərdə onun 195 yaşıının olduğu qeyd olunur. Krim-tatarlarda o, 390 yaşılı qocadır. “Bir çox hadisənin şahidi olan, çoxlu ölkələr gəzən Sıbıra jırau yaşına baxmayaraq, aydın zəkaya və yaxşı yaddaşa malikdir. Qədim dövrlərdə jırau gələcəkdən xəbər verən peyğəmbər-şairlər hesab olunurdu, buna görə də onlar xanların məsləhətçiləri və xalqın xanın yanındakı nümayəndələri idilər” (10, s. 191).

O, müxtəlif dastanlarda fərqli adlarla təsvir olunur: Sabıra, Sıpra, Subra, Sıbıraq, Habrau. Dastanlarda “məşhur yırçı”, “hər şeyi gözünün önündə imiş kimi görən”, “xalqın mənfəətini güdən və onlara şeirlər tərənnüm edən yırav”, “bir çox nəslin təcrübəsini və biliklərini özündə toplayan 100 yaşılı ağsaqqal”, “kəskin dilli qoca” (1) və s. kimi təşbehlərlə çağırılır.

Sıbıra obrazı “Qırx batır” dastan silsiləsinin, demək olar ki, bütün variantlarında eyni missiyani – müdriklik, uzaqgörənlik missiyasını yerinə yetirir. “Qırx batır” dastan silsiləsinin dördüncü həlqəsini təşkil edən və silsilənin əsas bağlı hesab edilən “Edigey” dastanında Sıbıra jırv Toxtamış xana deyir ki, “o agdərili oğlandan əl çək, onu izləmə! O, sənin yurdunu dağıdacaq, başını əzəcək, arvadına sahib olacaq, taxtında oturacaq” (15, s. 139). Toxtamış bu qoca ahilin sözlərinə məhəl qoymur. Sonda Sıbıranın dediyi kimi olur, Edigey taxta çıxır.

Başqa variantda Sıbıranın dilindən deyilir: “O, xan Edigeydir, başqa adı Şaa-buddin şeyxdir! O, xalqın knyazıdır!... Nəсли onun Əbbubəkr Siddikdir. Çaçlı Aziz, Batır-kaya, Bor-kaya, Kadır-kayadır. Qorxulu Kutlu-kayanın oğlundur. Yasau biy adlanan Xoca Ahmedin duaları ilə doğulandır. Bax o budur!... Bunu bilirəm... və bildiyim üçün də qorxuram, qorxuram!...” (15, s. 139).

Mənbələrdə Sıbıra yırav haqqında müxtəlif fikirlər var. Bəziləri onu tarixi şəxsiyyət, digərləri isə ədəbi qəhrəman hesab edirlər. Məsələn, “başqırd folklorşunası N.Zaripov onu epik obraz hesab edir. Qazax yazılıçası M.Auezov onu əfsanəvi epik obraz adlandırır. Qaraqalpaq alimi K.Maksetov yazar ki, o, başqırdların, no-qayaların, tatarların və qazaxların söyləyicilik məktəbinin banisidir. Başqırd alimi Q.Xusainov isə qeyd edir ki, biz Habra jıraunu tarixi şəxsiyyət hesab edə bilərik”

(9, s. 194). Qazax alimi Ə.Əbdilmanatqızı: “Sibira jıraudan... qalan və Qazaxıstan poeziyasında saxlanılan jırau ənənəsi hələ də müasir qazax şairlərinin əsərlərində öz əksini tapdığını” (11, s. 277) yazır.

Murın jırv

Yuxarıda da qeyd etdiyimiz kimi, Murın Sengirbekuli silsiləyə daxil olan dastanların böyük əksəriyyətinin söyləyicisidir. Biz məhz onun ifasındaki “Qırx batır” dastan silsiləsini tam hesab edirik.

Murin Sengirbekuli 1859-cu ildə Qazaxıstanın Mangistau vilayətinin Mangistau bölgəsində anadan olmuşdur. Onun əsl adı Tlegendir. Atası və babası dəmirçilik və zərgərliklə məşğul olurdular. Murin özü də bu işə maraq göstərirdi. Hətta 30-cu illərdə onun şəxsi emalatxanası da var idi. O, 18 yaşında artıq akın kimi məşhur idi. Murin Sengirbekuli Nurım Şırşıqululu, Murat Monkeuli, Kaşaqqan Kurjimanulu, Aktan Kereyulu ilə birlikdə özbəklər və qaraqalpaqların yaşadıqları əraziləri gəzib noqay qəhrəmanlıq dastanlarını ifa edir, Buxara və Xivə əmirliliklərinə səyahət edirdi.

1942-ci ildə – Böyük Vətən Müharibəsinin ağır illərində N.Sauranbayev, E.İsmayılov onu Almatiya dəvət edərək silsiləyə daxil olan 36 dastanı onun dilindən yazıya almaq istəyiblər. O zaman Murin jırvinin 83 yaşı var idi. Lakin təəssüf ki, onun ifasında silsilənin ilkin və demək olar ki, tam variantı müəyyən səbəblərdən yazıya alınmamışdır. Sonradan onun ifasında silsiləyə daxil olan 29 dastan müxtəlif vaxtlarda yazıya alınmışdır.

Murin Sengirbekulinin “Qırx batır” adı altında söylədiyi dastanlar üç hissədən ibarətdir:

1. Añşıbay Batır Jène Onıñ Urpaqtarı (Anşıbay batır və onun nəсли);
2. Қaradöñ Batır Jène Onıñ Urpaqtarı (Karadön batır və onun nəсли);
3. Jeke Batırlar Jayındagi Jirlar (Müxtəlif batırlarla bağlı müstəqil jirlar).

A.Karatayev yanlış olaraq “silsiləyə daxil olan bütün dastanların Manqıstau elindən olan akın, jırv Murin Sengirbekuli tərəfindən yazıya alındığını” (18) söyləyir. Bu dastanlardan yalnız 29-u Murin Sengirbekuli tərəfindən müxtəlif vaxtlarda söylənilmişdir.

“Qırx batır” silsiləsini bir dəfə tam şəkildə söyləmək üçün “45 gün” (14; 17) lazımdır. Və nəzərəalsaq ki, bu dastanları söylədiyi zaman Murin jırvinin 83 yaşı var idi, o zaman onun bəşəriyyətə bəxş etdiyi bu ecazkar ədəbiyyat nümunəsi əvəzsiz mənbədir.

“Anşıbay batır və onun nəсли” dastan silsiləsinin söyləyiciləri

“Anşıbay batır və onun nəсли” zəncirvari həlqəsi “Qırx batır” silsiləsi birincisidir. Bu şəcərəyə aşağıdakılardaxildir: 1.Anşıbay batır; 2. Oğlu Parpariya; 3. Onun oğlu Kuttikiya; 4. Onun oğlu Edigey; 5. Onun oğlu Nuradin; 6. Onun oğlu Musaxan; 7.Onun oğlanları Orak və Mamay; 8. Orakin oğlanları Karasay ilə Kazi; 9. Jambırşı batır; 10. Tel Aqıs; 11. Er Kökşe; 12. Onun oğlu Er Kosay. Silsiləyə

daxil olan dastanlar isə bunlardır: 1. Anşibay; 2. Parpariya; 3. Kuttikiya; 4. Edigey; 5. Nuradin; 6. Musaxan; 7. Orak və Mamay; 8 Karasay ilə Kazı; 9. İsmayıł; 10. Tel Aqis.

Silsilənin ilk həlqəsini təşkil edən “Anşibay” dastanı arxaik epik mətnlərə xas olan motivlərlə zəngindir. Məsələn, qəhrəmanın uzun müddət tək yaşaması, pəri qızları ilə evləndikdən sonra kalmıkları və indişləri özünə tabe edərək hökmranlığı altındakı torpaqları genişləndirməsi “tamamilə arxaik dastan xüsusiyyətinə malikdir və onun uşaqları və nəvələri ilə bağlı digər dastanlarda belə hadisələrlə qarşılaşılmışdır” (1, s. 100).

Silsilənin ikinci həlqəsini “Parpariya” (4, s. 86-121) dastanı təşkil edir. Əslində Anşibayın oğlu Baba Tuklas Şaştı Əzizdir, lakin onun haqqında qazax ədəbiyyatında çoxlu sayda müxtəlif əfsanə və rəvayətlərin olmasına baxmayaraq, heç bir dastan yoxdur. Ona görə də silsilə “Parpariya” dastanı ilə davam edir. Qeyd edək ki, Edigeyin şəcərəsi ilə bağlı göstərilən bəzi yazıldarda Baba Tuklas Şaştı Əzizin gah Anşibayla, gah da Parpariya (3, s. 24) ilə eyni adam olduğu göstərilir. Dastanın bəzi variantlarında o, Barkaya və ya Bierperie şəklində təqdim olunur. “Parpariya” dastanında göstərilir ki, Baba Tukti Şaştı Aziz oğlu Parpariyaya babası Anşibay kimi kalmıklara heç vaxt yenilməməyi və onlardan intiqam almağı nəsihət edir. Parpariya gedib babası Anşibaydan xeyir-dua aldıdan sonra kalmıklar üzərinə yürüş edir, zalim Şamakanı və atası Şaştöbəni öldürüb noqay xalqını əsirlilikdən azad edir. Bu dastanın içərisində Anşibaydan da bəhs olunur. Burada Anşibay özünün kalmıklar üzərindəki qələbəsindən söz açır. Parpariyaya bu döyüşlərdə atı Kula Şubar (“kula” qarışq rəngli, ala deməkdir) yardım edir.

Silsilənin üçüncü həlqəsini “Kuttikiya” (4, s. 122-133) dastanı təşkil edir. Dastan Kuttikiyanın kalmıklarla savaşından bəhs edir. Burada Parpariyayanın da adı çəkilir. Dastanda Kuttikiya kalmıklarla dəfələrlə döyüşə girir və qalib gəlir. Hər dəfə döyüşə gedəndə arvadı onların övladının olmamasından, ərinin yoxluğunda tək-tənha qalmasından şikayət edir. Bu hadisələr öz davamını “Edigey” dastanında göstərir. Orada Kuttikiyanın oğlu olur.

Əslində “Anşibay”, “Parpariya” və “Kuttikiya” dastanları passif fonda olan dastanlardır. Bu dastanlar yalnız Murin Sengirbekulinin ifasında yazıya alınmışdır və maraqlıdır ki, onların başqa variantlarına və söyləyicilərinə rast gəlinmir.

Silsilənin dördüncü həlqəsini “Edigey” (4, s. 134-183) dastanı təşkil edir. Kuttikiya artıq burada qarşımıza kasib biri olaraq çıxır. O, Toxtamış xanın Kuvkanat adlı quşunu bəsləyir. Satemir adlı kalmık Kuttikiyanın atası Parpariya ilə dost idi. Kuttikiya Kuvkanat quşunun yumurtasından birini Satemirə verir. Toxtamış xan bundan xəbər tutanda Kuttikiyanın başını kəsir. Bu zaman onun arvadı hamilə olur. Uşaq dünyaya gələndən sonra qadın onu Jılkıbayə verir. Jılkıbay uşağa Edigey adını verərək öz oğlu ilə birlikdə böyüdüür. Bundan xəbər tutan Toxtamış Jılkıbaydan Edigeyi onun hüzuruna gətirməsini əmr edir. Jılkıbay Edigeyin əvəzinə öz oğlunu gətirir. Toxtamış o saat qılınçı çəkib onun başını kəsir. Dərdli ata oğlunun cansız cəsədini və kəsilmiş başını götürüb basdırır. İllər sonra o, arvadı ilə oturub

mal-mülkünün sahibsiz, özlərinin isə yalnız qaldığını deyəndə Edigey onları eşidir və Jılkıbaydan soruşur ki, axı mən varam, niyə elə deyirsiniz? Onda Jılkıbay Edigeyə Anşıbaydan, Parpariyadan və atası Kuttikiyadan danışır. Edigey gedib əsl anasını da gətirib Jılkıbayın yanına qoyur və Toxtamışdan intiqam almaq üçün gedir. Toxtamışı öldürür, Jılkıbayı onun böyük qızı ilə evləndirir və taxtında oturdur. Jılkıbayın səksən yaşı olanda bu qadından iki oğlu olur. Sultan və Mendi. Edigey isə daqlara çəkilib noqay xalqının azadlığı uğrunda kalmıklarla mübarizə aparır. Edigeyə bu döyüşlərdə dostları Anqıs və Er Ahmet, atı Alaca yardım edir.

“Edigey” dastanını ayrı-ayrı vaxtlarda müxtəlif tədqiqatçılar fərqli söyləyicilərin repertuarından yazıya alınmışlar. Məsələn, M.İ.Umetbayev (1883), A.Əhməd-canoglu (1854), X.Q.Habitov (1923), Q.F.Vildanov (1927), A.Q.Bessonov, S.F.Mircanov, A.Divayev (1917), N.Hakimov (Niqmət Həkim, 1919), A.Samoiloviç (1938), K.Saptayev (1927), S.Seyfullin (1932), S.Mukanov (1939), N.İsanbet (1929), K.Aymbetov (1929 və 1934), Çoqan Vəlixanov atası Çingiz Vəlixanov (1841 və 1842), İ.Berezin (1862), V.Radlov (1866-1872), V.Bartold (1963), A.Sikaliyev (1958) və başqa alımlar (7, s.396-412) Dosmambet Azauli (Azovskiy), Kazi Tuqan Suyunişlı, Arslan Şaban oğlu, Cambul Cabayev, Nurpeyis Bayqanın, Qalqa Jasparbayev, Aji-Molla Nuqmanulu, Nurtuqan Kenjekululi, Hacı İshak Kumukov, Məhəmmədşah Buranqulov, Əbdülkərim Qəniyev, İslam Menlimirzayev, Kartbay Kılışulu, Kuray Lukmanov, Ajimussa Kivalov, Yanpoy Dorjiyev, Jumabay Bazarov, Yusup Cemakulov, Demey Jolimbetov kimi söyləyicilərdən “Edigey” dastanının müxtəlif variantlarını yazıya almışlar (7, s. 385-395).

Silsilənin beşinci həlqəsini “Nuradin” dastanı təşkil edir. Əvvəla onu qeyd edək ki, “Nuradin” “Edigey” kimi bir sıra türk xalqlarında müxtəlif variantları olan dastandır. Dastan silsiləsinə daxil olan “Nuradin” (4, s. 184-227) dastanında qəhrəman noqayların yaşadıqları əraziləri genişləndirmək məqsədi ilə kalmıklarla, qızılbaşlarla və digər xalqlarla müharibə edir. Bu, tarixi kökləri olmayan epik yaddaşın folklor dakı təzahürüdür.

“Nuradin” dastanının silsiləyə daxil olan iki fərqli süjet xəttinə malik variantları mövcuddur – N.Vasilyev (söyləyicisi məlum deyil) və Murin Sengirbekuli variantı (biz bu variantı silsiləyə daxil edirik). N.Vasilyev variantı 2000 misradan ibarətdir və geneoloji silsiləni də Murin Sengirbekuli variantında olduğu kimi davam etdirir. Dastanda kalmik xanı Tayın noqay xanı Şumana elçi göndərir, onu müharibə ilə hədələyərək qızını özünə arvad etmək istədiyini söyləyir. Noqay xanı on dörd yaşlı Nuradini hüzuruna çağıraraq ondan yardım istəyir. Nuradin təkbətək döyüşdə Tayına qalib gəlir və kalmıkları darmadağın edərək təntənə ilə vətəninə qayıdır.

Murin Sengirbekuli variantında isə Nuradin indis və kalmıklarla döyüşmək üçün atasından icazə alır. Atası ona icazə verir, amma deyir ki, əgər çətinə düşsən, bizim atamız Baba Tuklas Şaşlı Əzizi çağır. Nuradin döyüşə gedir, uzun sürən müharibələrdən sonra indis və kalmıklara qalib gəlir. Kalmik xanı Tarkasin qızı Jemilhan qoşun toplayaraq Nuradinə qarşı çıxır və məğlub olur. O, qələbə ilə geri qayıdır taxta çıxır. Bir müddətdən sonra qızılbaşlar yaşayan məkana getmək qərarına gəlir.

Elin ağsaqqalları noqay xalqının yaşamağa geniş ərazilərinin olduğunu, nəinki qızılbaşların, heç kalmıkların da bu ərazilərə gəlməyəcəklərini desələr də, Nuradin onları dinləmir, Qızılbaş hökmdarı Şappaz xanla döyüşə gedir. Bütün yol boyu atı Şubarla söhbət edən Nuradin yolda iyirmi nəfər qızılbaş qarovaluna rast gəlir. O, bir oxla beş nəfəri öldürür. Qüvvələri bərabər olmayan uzun-uzadı müharibədə Şappaz xana qalib gəlir və o qaçıır. Nuradin bir qızılbaşdan onun yerini soruşur. O da qamışlığa qaçdığını deyir (“Edigey” dastanının noqay variantında da Toxtamış Edigeyin, qazax variantında isə Nuradinin əlindən qamışlığa qaçmışdı). Nuradin qamışlığı yandırır. Şappaz xan oradan çıxməq məcburiyyətdə qalır. Ona nə istəyirsə, verəcəyini vəd edir və evində üç gün qonaq edir. Beləcə, onlar dostlaşırlar. Nuradin geri qayıdanda onu ata-anası qarşılıyır. Səfərə gedəndən sonra onun bir oğlu olduğunu və adını Musa qoyduqlarını deyirlər.

Dastanın bu şəkildə inkişafı qazax dastançılıq ənənəsi üçün tipik hadisədir və tarixi aspektdə tamamilə anaxronik xarakter daşıyır. Tarixdən məlumdur ki, Nuradin 1440-cı ildə vəfat edib. Kalmıklar Orta Asiyada XV əsrən görünümlərinə baxmayaraq, XVII əsrən etibarən noqaylarla ciddi şəkildə toqquşmalar yaşayıb. 1634-cü ildə noqaylar kalmıkların istilasına uğrayıblar. Qızılbaşlara gəldikdə isə onlar Orta Asiyaya XVI-XVII əsrlərdə – Şah İsmayılin dövründən etibarən onun varisləri də daxil olmaqla yürütə ediblər. “XVI əsrən başlayaraq Orta Asiya xalqlarının epik hekayələrində kalmık və qızılbaşlar rus dastanlarında tatarlar kimi bu xalqların tipik düşməninə çevrilir. Daha sonralar epik ənənə məşhur tarixi qəhrəmanın adına öz düşmənlərinə qarşı döyüşlərdə şablon xarakter daşıyan igidlikləri şamil edir” (12, s. 397). Dastanın noqay variantında da qızılbaşlardan söz açılır. Burada Edigey Toxtamışın üzərinə hücum edir. Qoşunlarının məğlub olduğunu görən hökmdar qaçaraq canını qurtarır (5, s. 178).

Silsilənin altıncı həlqəsini “Musaxan” (4, 228-255) dastanı təşkil edir. Burada da fərqli süjet xəttinə malik iki variant mövcuddur – N.Vasilyev (söyləyici Kalijan Uteşev, Aktübən əyalətinin Kobdin rayonu) və Murın Sengirbekuli variantı.

V.Jirmunski N.Vasilyev variantını “məzmunca daha maraqlı, real, xırda möşət məsələləri ilə və tarixə əsaslanan ənənəvi elementlərlə zəngin” (12, s. 398) hesab edir. Dastanın N.Vasilyev variantında hadisələr qəhrəmanın qocalıq yaşlarında baş verir. Musaxanın artıq 80 yaşı var. Onun oğlanlarından Mamay xan idi, Orak isə batır. Musaxan İdil (Volqa) çayının sahillərində köçəri həyat sürdü. Onun çoxlu mal-qarası, geniş sahəli torpaqları, 40000 nəfərlik qoşunu var idi. Onunla heç kəs vuruşmağa cürət etmirdi. O, bir zamanlar atası Nuradinə aid olan torpaqlara yürüş edərək indi o yerlərin viranə qaldığını görüb ağlayır. Musaxan burada namaz qılarkən kalmıklar ona hücum edərək boynuna zəncir salıb bağlayırlar və qamışlıqda ölümə tərk edirlər. O, burada dua edərək öz taleyinə ağlayır. Bu zaman onun səsini eşidən türkmən əsilli Janqbirşı atı Tulparla birlikdə Musaxani görüb azad etmək istəyir, lakin yaxınlıqda olan kalmık döyüşçüləri ona mane olurlar. Janqbirşı onları qovaraq Musaxani azad edir. Bundan sonra onlar dost olurlar. Musaxanın azad olduğunu eşidən Şintemir noqaylarının hücum edəcəyini düşünüb 40000 nəfərlik

ordu ilə onların üzərinə yürüş edir. Janqbırşı bu ordunun qabağına təkbaşına çıxır və sonradan Orak ilə Mamay da ona qoşulur. Onlar kalmıklärın ordusunu darmadağın edərək Şintemiri əsir götürüb edam edirlər. Onun yeganə qızı Gülqeybatı isə Mamayla evləndirir. Bu döyüsdən sonra Janqbırşı xəstələnərək ölürlər. Oğlu Tel Aqış isə Musaxanın dəvətinə baxmayaraq, atasının yurdunu tərk etmir.

V.Jirmunski Murin Sengirbekuli variantında “şablon xarakterli və ənənəvi elementlərin az” (12, s. 397) olduğunu yazır. Burada Musaxan üç dəfə kalmıklär üzərinə yürüş edir və hər dəfə də qələbə ilə qayıdır. Birinci döyüsdə o, on beş yaşında qırıq nəfərlə kalmıック xanı Kozan xanın oğlu Kosım xanla vuruşur. Təkbətək döyüsdə Musaxan Kosın xana qalib gəlir, onun başını kəsir, ordusunu isə darmadağın edir. İkinci döyüsdə min nəfərlə Kosının qardaşı Ospanın üzərinə yürüş edir və üç günlük ağır döyüsdən sonra Ospanın ordusuna qalib gəlir. Sonuncu döyüündə Musaxanın Balkan torpaqlarına qədər gedib çıxmışından bəhs olunur. Beş yüz nəfərlik ordu ilə o, kalmıック xanı Asanazır xanı döyüsdə məğlub edir, başını kəsib ordusunu darmadağın edir. Bu döyüslərdə onun yanında dostu Berdi, atı Bozat var idi. Musaxan altmış yaşına qədər döyüslərdə iştirak edib.

Silsilənin yedinci həlqəsini “Orak ilə Mamay” (4, 255-291) dastanı təşkil edir. “Orak, Mamay, İsmayıл və onların ataları Musaxanın ölümündən sonra Noqay Ordasındakı qanlı ailə münaqişəsi Noqay silsiləsində mərkəzi yerlərdən birini tutur” (12, s. 400). Silsiləyə daxil olan “Orak ilə Mamay” dastanının bir neçə variantı mövcuddur ki, onlardan ən çox aşağıdakı variantlar diqqət çəkir:

1. Nurtuqan variantı – bu variant həcmcə ən böyük mətnə sahibdir və çox geniş şəkildə ailədaxili münaqişələri özündə əks etdirir. Qazaxların dastan söyləyi-cisi Nurtuqan jırap 1928-ci ildə dünyasını dəyişdiyindən dastanın 10000 misralıq əlyazma variantı yarımcıq qalmışdır.

2. Jumaqazin variantı – (Jumaqazin Emireş) Orakın ölümü ilə bağlı tamamilə fərqli versiya irəli sürür: Orakin ölümündə qardaşı İsmayılla birlikdə Mamayın arvadı qızılbaş xanının qızı Ak-bişəkin də rolunun olduğunu deyir.

3. Nurpeyis Bayqanın variantı – bu variant 1945-ci ildə Alma-Atada qazax akını Nurpeyisin şeirlərindən ibarət kitabda (12, s. 405) çap olunmuşdur. Burada “Mamayın ölümünə anası Kara-ulökün ağısı” adlı epik mətni də “Orak ilə Mamay” dastanına aid edilir. Qazax və qırğızlarda məşhur insanlar və ya dastan qəhrəmanları haqqında deyilən ağıllar çox vaxt elə məhz dastanın mətni ilə vəhdət təşkil edir. Məsələn, “Manas” dastanında Manasın arvadı Kanıkeyin ona ağı deməsi və s. “Mamayın ölümünə anası Kara-ulökün ağısı”nda Kara-ulök 90 yaşında sevimli oğlu Mamayı itirir. O, Mamaya hamilə olanda aslan əti yeməsindən, ona görə də Mamaya gullə batmamasından danışaraq deyir ki, Mamay özündən sonra qırıq oğul qoyub getdi, amma nəvələrindən heç biri ana üçün sevimli oğlunu əvəz etmir.

Nurpeyis Bayqanın haqqında onu xüsusilə qeyd etmək istərdik ki, o, gözəl şeirlər yanan, şeir texnikasını dərindən bilən bir şəxs idi. “Hadisələrin inkişafı, qəhrəmanların təsviri, ictimai həqiqətlər baxımından onun söylədiyi dastanları təhlil etdiyimiz zaman digər jırçıların dastanlarından fərqi o saat gözə çarpır. Nurpeyisin

söylədiyi qəhrəmanlıq dastanlarında təkcə müharibələr, yürüşlər tərənnüm edilmir, bunlarla birlikdə hadisələrin baş verdiyi tarixə, sinfi çevrəyə uyğun ictimai həyatın sirləri xüsusilə geniş şəkildə söylənilir” (13, s. 243). O, dastanlara poetik ifadələr əlavə edərək məznununa xələl gətirməməklə ciddi dəyişikliklər edirdi.

4. Anonim söyləyicidən toplanan variant – bu dastan “Orak və Taqay batır” adlanır. Dastanda göstərilir ki, Orak Taqay batırla birlikdə kalmıq xanı Kəbiktı ilə döyüşə gedir. Orak kalmıklara əsir düşür, Taqay isə Kəbiktini öldürərək geri qayıdanda döyüşdə aldığı ağır yaralardan yolda vəfat edir. O, öz taleyinə və əsirlikdə qalan Orakı ağlayaraq döyüş yoldaşlarına vəsiyyət edir ki, cəsədini onun əsirlikdən qayıdacağı yolun üstünə qoysunlar. Orak geri qayıdanda onu dəfn etsin. Qeyd edək ki, bu dastanda adları çəkilən Taqayla Kəbiktı “Qırx batır” silsiləsinə daxil olan “Kolbandı batır” dastanında da bir-birinə düşmən personajlar kimi qarşımıza çıxır.

5. Murin Sengirbekuli variantı – bu variant tamamilə müstəqil süjet xəttinə malikdir. Orak ilə Mamay uşaq yaşlarında yolun kənarında oynayırlar. Kozan adlı kalmıq xanı “Anşibayın soyundan mənə bir nəfər tutub gətirin” deyərək 300 nəfərlik bir dəstəni Musaxanın torpaqlarına göndərir. Dəstə yolun kənarında oynayan Orakla Mamayı tutub Kozan xana gətirir. O da hər ikisini zindana salır. Uzun müddət zindanda qalandan sonra bir gün Kozan xan saray müğənnisi Birin-Şairlə Mamay arasında mahnı yarışı keçirmək qərarına gəlir. Əgər Mamay qalib gəlsə, onu və qardaşını azad, yox əgər Birin-Şair qalib gəlsə, onları edam edəcəyini söyləyir. Bu yarışda Mamay qalib gəlir və Kozan xan onları azad edir. Onlar geri qayıdanda Musaxanın onları əsirlikdən xilas etmək üçün qırx noqay batırı göndərdiyini görürənlər. Orak onlarla birlikdə geri qayıdır intiqam almaq istəyir. Onlar geri qayıdırular və şəhərin divarları arasında 18 gün davam edən qızığın döyüş başlayır. Təkbətək döyüsdə Orak Kozan xana qalib gəlir və onun başını kəsir. O zaman Orakın 8 yaşı var idi. Bundan sonra Orak 35 batırla kalmıq hökmədarı Oquz xanın 70000-lik qoşunları üzərinə yürüş edir. Qardaşı Mamay ona yardım etməyi təklif etsə də, o, qəbul etmir, qoruyucu Edigeyi, müqəddəs Baba Tuklası yardımına çağırır. Bu zaman şərq tərəfdən buludların arasından bir əjdaha çıxıb bütün qoşunu darmadağın edir. Bunu görən Oquz xan huşunu itirir, Orak isə onun başını kəsir. Xalq öz qəhrəmanlarının geri dönməsini sevincə qarşayırlar.

Silsilənin səkkizinci həlqəsini “İsmayııl” (12, s. 400-402) dastanı təşkil edir. Dastan Musaxanın İsmayııl adlı oğlunun bütün qardaşlarını və onların oğlanlarını öldürərək taxta çıxmışından bəhs edir. Bu, silsilənin içərisində yeganə dastandır ki, oğul öz nəslinə xüsusi amansızlıqla, qəddarlıqla yanaşır. Dastanın sonunda göstərilir ki, İsmayııl Musaxanın ocağında sağ qalan yeganə kişi olaraq taxta sahib olur. Orakın arvadı bilir ki, onun əri də daxil olmaqla nəsildəki bütün kişiləri İsmayııl öldürüb, amma qorxusundan səsini çıxara bilmir və gecə ilə caninin əlindən yaxa qurtarmaq üçün Orakdan olan iki kiçik oğlunu – Karasay və Kazını da götürüb atasının yanına qaçır. İsmayıılın hökmranlığı altında noqayların ağır günləri başlayır.

Silsilənin doqquzuncu həlqəsini “Karasay və Kazi” (4, s. 292-345) dastanı təşkil edir. Burada da dastanın bir neçə müxtəlif variantına rast gəlirik:

1. Aysa Baytabınov (qazax akını) variantı – bu variantda Mamayın ölümündən sonra noqylara Şintemir xanın oğlu Edil xan (bəzən Adil xan da yazılır) hökməranlıq edir. Şintemirin arvadı Aktolkın hamilə ikən yeddi başlı əjdahanın ürəyini yemək istəyir. Onu yeyən kimi ekiz uşaqlar dünyaya gətirir – Edil və Kanziya. Bir dəfə gənc Edil kalmıklara əsir düşür. İsmayııl xalqı kalmıklarla döyüşə girməməyə təhrik edir. Belə olan təqdirdə Karasay Kazı ilə birlikdə kalmıkların üzərinə gedir və qələbə ilə geri qayıdır.

2. Murat Munkiyev (qazax akını) – bu variantda İsmayııl noqay batıruları ilə birlikdə kalmık xanına qarşı yürüş edir, lakin düşmənin sərt müqaviməti ilə qarşılaşan İsmayııl qaçmağa başlayır. Yalnız Karasay, Kazı və onlara yardım edən Er-Taqın batırın hücumundan sonra kalmıklar geri çəkilməyə məcbur olurlar.

3. Murin Sengirbekuli variantı – bu variant Orakın öldürülməsi ilə başlayır. Onun ölümündən sonra uşaqları Karasay, Kazı və qızı Kiybat, arvadı və anası Kara-ulöklə birlikdə ehtiyac içərisində yaşayırlar. Karasay yetimlikdən və kasıblıqdan şikayetlənərək intiqam almaq üçün kalmıklarla döyüşmək istəyir. Görür ki, atasının Kabankulak atı çox yaşıdır və döyüş üçün yararsızdır. O zaman qoca batır Er-Gökçenin Tərlan atını götürür və özünü qırx noqay batırı ilə kalmıklar üzərinə yürüşə çıxan Edil xana yetirir. Bu döyüşdə Edil xan əsir düşür, Karasay onu azad edə bilmir. Edilin bacısı Kanziya Musanın yurduna gələrək ac-yalavac, çilpaq qalmış Kazını tapıb ondan yardım istəyir. Kanziya onu geyindirib, yedirib qardaşı Karasay və qırx batırı yardıma göndərir. Kondiker xanın şəhərinin yaxınlığında iri qara daşın altında Kazı atası Orakdan bir məktub tapır. Orak orada yazır ki, o, yeddi dəfə Kondikerin şəhərini ələ keçirmək istəyib və hər dəfəsində də məglub olub. Şəhərə yalnız mağaradakı yeraltı keçidlə daxil olmaq olar. Kazı qırx batırıla şəhərə daxil olur, kalmıkları darmadağın edir, Edil xanı azad edir. Bir müddətdən sonra kalmıklar yenidən noqylara hücum edir. Nənələri Kazının döyüşə getməsini məsləhət bilir. Deyir, əgər Kazı məglubiyyətə uğrasa, böyük qardaşı ona yardıma gedər. Döyüş başlayır və kalmıklar çoxlu itki verirlər. Kalmik xanı Batır xan biləndə ki, bu balaca qardaşdır və hələ bunun böyük qardaşı da var, o, öz qoşunu ilə birlikdə təslim olur. Kazı vətəninə qələbə ilə qayıdır.

“Tel Aqis” (12, s. 409-410) dastanı silsilənin onuncu həlqəsini təşkil edir. Tel Aqis personajına ilk dəfə “Musaxan” dastanında rast gəlirik. Xüsusi qəhrəmanlığı və yurd sevgisi ilə xarakterizə edilən bu personaj “İsmayııl” dastanında ailə münaqışəsinin mərkəzi fiqurlarından biri rolunda çıxış edir. “Tel Aqis” dastanı silsiləyə daxil olan dastanlar sırasında mövzusunun müstəqilliyi ilə özündən əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Dastan döyüş səhnələri ilə zəngin olsa da, süjet xətti əsasən məhəbbət üzərində qurulmuşdur. Dastanın iki variantı mövcuddur:

1. Aysa Baytabınov variantı – burada Janqbırşının oğlu Tel Aqis Musaxanın qızı Kiybatı sevir. Musaxan bu izdivaca razı olsa da, oğlanları razılaşdırır və aralarında münaqışə yaranır. Bu münaqışənin isə əsas səbəbkəri İsmayııldır. O, Tel Aqis-la Karasayı və Kazının arasını vurmağa müvəffəq olur. Onun təhrikli Tel Aqisin auluna hücum edib onun mal-qarasını yağmalarıllar. Sonda müdrik Sap-

ra jırau (“Edigey” dastanında da adı çekilən Toxtamış xanın saray müğənnisi və müdrik şəxs – Sibira yırat) Janqbırşının ailəsini Musaxanın ailəsi ilə barışdırır, Kiybatı da Tel Aqısa ərə verir.

2. Murin Sengirbekuli variantı – bu variantda kalmık xanı Beqen xanın üzərinə yürüşə gedəndə Tel Aqısın 17, atası Janqbırşının isə 70 yaşı var idi. Əvvəlcə atası özünün yeganə oğlunu bu yürüşə buraxmaq istəmir, lakin sonradan aralarında İsmayıł da olmaqla Musaxanın 30 oğlunun müşayiəti ilə yola salır. Tel Aqısları Beqen xana qalib gələrək onun başını kəsir. Bu hadisədən bir qədər sonra Janbırşı oğlunu Mamaya tapşıraraq dünyasını dəyişir. Tel Aqısları Mamayın bacısı Ak-Bilek-Sulu ilə evlənmək istəyir, lakin Musaxanın Mamaydan başqa digər oğlanları bu izdivaca razılıq vermir, xüsusilə Kalu və Sarı (“Orak və Mamay” dastanında Kalu Orakın qatılıdır) ilə aralarında münaqişə başlayır. Vəziyyətin belə olduğunu görən Mamay Tel Aqısa Ak-Bilek-Sulunu da götürüb Krim noqaylarının yanına qaçmağı məsləhət görür. Tel Aqısları Mamayı dinləyib Krim noqaylarının yanına qaçıb Asan-Kayqadan yardım istəyir. Asan-Kayqa da aralarında Sapra jıraunun da olduğu Krimin qırx batırı ilə birlikdə Tel Aqısı və Ak-Bilek-Sulunu müdafiə edərək Musaxanın oğlanlarının üzərinə qoşun yeridir. Bu zaman Sapra jırau məsələni sülh yolu ilə həll etməyi təklif edir. Hər iki tərəf təkliflə razılaşır, hamı Tel Aqısın auluna gedir. Beləliklə, Sapra jırau Janqbırşı ilə Musaxanın ailəsini barışdırır, Kiybat ilə Tel Aqısı evləndirir.

Müraciət etdiyimiz mənbələr (4) və variantlar fərqli olsa da, qeyd etdiyimiz kimi, biz Murin Sengirbekuli variantını əsas silsiləvi zəncir hesab edirik. Haqqında danışdığınız bütün variantlarda dastanın silsiləviliyi Murin Sengirbekulidə olduğu kimi tam və zəncirvari deyil.

ƏDƏBİYYAT

1. Arıkan M. Kazak Sözlü Geleneğinde Arkaik Destanların Tipolojik Özellikleri / Yayımlanmamış Doktora Tezi. Ege Üniversitesi Sosyal Bilimler Enstitüsü. – İzmir, 2003
2. Arslan M. Başkurt Türklerinin Tarihî Destanı İdigey ile Moradım (İzükey Minen Moradım). İstanbul, Ötüken Neşriyat, 2018
3. Dèvid S.K. Baba Tükli ès a Hattyúlány. Legitimizációs elemek az Edige című hőseposzban, Keletkutatás. A Körösi Csoma Társaság folyóirata, Szerkesztő Dávid Géza ès Fodor Pál Birtalan Ágnes, Iványi Tamás ès Sudár Balázs közremüködésével, 2009, s. 24
4. Kazak Destanları – IV. Kırım’ın Kırk Batırı. / çev. F.Türkmen, M.Ekici. – Ankara: Türk Dil Kurumu Yayınları, – 2007. – 1048 s.
5. Qəhrəmanlıq salnaməsi – “Edigey” dastanı (noqay variantı) – II. Bakı, “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2017, №2, s. 178
6. Sulteev R. İdil Tatarlarında Destan Geleneği ve Yazılı Destanlar. Millî Folklor, 2014, sayı 101, s. 91

7. Şəhriyar Q. Edigey haqqında Qızıl Orda dastanı (giriş, mətnlərin tərcüməsi və təsviri, şərh). Bakı, Elm və təhsil nəşriyyatı, 2022. – 472 s.
8. Абдулгазиева Б. «Қырымның қырық батыры» жырының әдеби маңызы мен зерттелу тарихнамасы // ҚазҰУ хабаршысы. Филология сериясы, – 2011. №2 (132). – б. 237-239.
9. Валиуллина Ф. Образ жырау в эпических произведениях // Вестник Челябинского Государственного Педагогического Университета, – 2014. №4. – с. 188-195.
10. Валиуллина Ф. Образ жырау в эпических произведениях. Вестник Челябинского Государственного Педагогического Университета, №4, 2014, с. 189
11. Әбділманатқызы Ә. Ноғайлы дәуір әдебиеті – қазақ халқының мұрасы // Ногайцы: XXI век. История. Язык. Культура. От истоков – к грядущему. Материалы Первой Международной научно-практической конференции. – Черкесск: – 14-16 мая. – 2014. – 275-278 б.
12. Жирмунский В. Тюркский героический эпос. – Ленинград: Издательство «Наука» Ленинградское отделение, – 1974. – 728 с.
13. Исмаилов Е. Ақындар. Жамбыл және халық, ақындар, арының творчествосы туралы монография. Алматы, Казак Мемлекеттік Коркем Адевиет Нешрийаты, 1956, с. 243
14. Казахстан, национальная энциклопедия. 4том, Главная редакция «Қазақ энциклопедиясы», Алматы, 2006
15. Мурза Эдыгे / Семенов Н. // Эдиге. Ногайская эпическая поэма. Москва, Наука, 2016, 512 с. + 16 с., с.139
16. Эдиге. Ногайская эпическая поэма / под ред. Н.Х.Суюновой. Карачаево-Черкесский институт гуманитарных исследований при Правительстве КЧР. – Москва: Наука, – 2016. – 512 с.
17. Мұрын Жырау Сенғірбекұлы https://www.inform.kz/kz/muryn-zhyrau-sengirbekuly_a2209105. 02 Қараша 2009
18. Карадаев А. Қырымның қырық батыры. https://vk.com/wall-38304529_307924
19. Қырымнын қырық батыры. 16.11.2016. <https://e-history.kz/ru/kazakhstanika/show/10461>
20. Тахир Ахмеджанов. Сорок батыров Крыма родом из Дешт-и-Кипчака. <http://milli-firka.org/сорок-барыров-крыма-родом-из-дешт-и-кип/>

*Redaksiyaya daxilolma tarixi: İlkin variant: 14.10.2024
Son variant: 24.10.2024*